

UOT: 556.11; 626.80

## SU TƏSƏRRÜFATI BALANSININ STRUKTURU, ONUN HESABLANMASI ÜÇÜN MƏLUMATLAR

t.e.f.d., dos. A.S. Əmiraslanova, afat.amiraslanova@gmail.com  
doktorant N.E. Paşayev  
“AzHvəM”EİB

Məqalə redaksiya heyətinin 10.12-2020-ci il tarixli iclasında (protokol № 04) a.e.f.d., dos. M.F. Qurbanovun təqdimatı əsasında müzakirə olunaraq, onun Birliyin “Elmi əsərlər toplusu”nın XLII cildində daxil edilməsi qərara alınmışdır.

**Xülasa.** Məqalə Azərbaycanın çay hövzələrinin su təsərrüfat balansının metodikası, terminoloji bazası, ilkin məlumatları, strukturu və onların tərkib hissələrinin ardıcılığının müəyyənləşdirilməsinə həsr edilərək tərtib edilmişdir.

**Açar sözlər:** çay hövzələri, su ehtiyatları, su rejimi, su təsərrüfat sahəsi, suyun götürülməsi, qayidan sular, çirkab suları, sudan istifadə edənlər, su təchizatı, sugötürücü qurğular, əsas çaylar və onların qolları, meteoroloji stansiyalar, yeraltı sular, təsərrüfat obyektlərinin yerləri, su təsərrüfat kompleksinin strukturu, su anbarları, göllər, nohurlar, istifadəçilərə suyun verilmə sistemləri, su elektrik stansiyaları, hidroloji məntəqələr, yerüstü və yeraltı axımlar, su təsərrüfat balansının gəlir və çıxar göstəriciləri.

**Giriş.** Respublikanın su təsərrüfat balansı (STB) sudan səmərəli istifadə olunmasının elmi cəhətdən planlaşdırılması, su ehtiyatlarının nizamlanması və iqtisadiyyatın bütün sahələrinin suya olan tələbatının təmin edilməsi məqsədilə tərtib edilir. Su təsərrüfat balansının tərtib edilməsində məqsəd hal-hazırda və perspektivdə nəzərdə tutulan yeni istehlakçıların su ilə normal təmin edilməsi məqsədilə mövcud su ehtiyatlarının müəyyən edilməsi, axının tənzimlənməsi və yenidən bölgündürülməsi, sudan səmərəli və qənaətə istifadə edilməsi, onun çirkənmədən qorunması və mühafizəsi, yeni su mənbələrinin elmi axtarışı üzrə apalıcaq tədbirlərin aşkar edilməsindən ibarətdir.

Su təsərrüfat balansını tərtib etmək məqsədilə ilk növbədə onun terminoloji bazası yaradılmalıdır. Su təsərrüfat balansı su ehtiyatlarının istifadəsinin ərazi üzrə idarə edilməsindən asılı olaraq çay hövzələrinin ümumi ərazilərinin sərhədləri hündürlərində və ya onların ayrı-ayrı sahələrində su ehtiyatlarının keyfiyyətinə, kəmiyyətinə və rejiminə görə asılılığını, axının dəyişkən xarakterliyini, onun çoxillik və fəsillər üzrə dəyişməsini, çayda sanitər normaların təmin edilməsini tənzimləyən su obyektlərinə çirkab sularının axıdlmasını, az sulu illərdə su ehtiyatlarının paylanması optimallaşdırılmasını həyata keçirmək tövsiyə olunur.

STB-nin əsasında çay hövzələrinin müəyyən ərazilərinin və ya hissələrinin su ehtiyatlarından düzgün istifadə məsələləri həll olunur, mövcud su anbarlarının, yeraltı suların, nohurların, istismar edilməsi müqabilində su ehtiyatlarından istifadə planları hazırlanılır və bunların əsasında müəyyən su təsərrüfat tədbirlərinin (çay axınının yeni su

anbarları vasitəsilə tənzimlənməsi, axının hövzələr arası bir-birinə ötürülməsi və s.) həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülməlidir.

STB-nin tərtibində istifadə edilən su təsərrüfatı sahələri, çay hövzəsinin minimal hissəsini təmsil edir və konkret su təsərrüfatı sahəsinin sərhədləri daxilində yerləşən su obyektlərinin və ya onların hissələrinin sugötürmə limitinin, cırkab suların axıdılma limitini və ya onların digər istifadə parametrlərini, su obyektlərinin sudan dayanıqlı istifadəsini və mühafizəsini təmin edir. Su təsərrüfatı balansının hesablanması metodikasında su obyektlərinin sululuğunun müxtəlif dövrlərində mümkün olan su ehtiyatlarından istifadə dərəcəsinin və miqdarının qiymətləndirilməsi məqsədilə çay hövzəsinin bütöv ərazisi, həmçinin subhövzə və su təsərrüfatı sahələri üzrə müəyyən ediləcək göstəricilərdən istifadə edilir.

**Tədqiqatın metodikası.** Meliorativ hidrogeologiyada, torpaqşunaslıqda, istilik balansında, çay axınlarının nizamlanmasında, hidrotexnika və meliorasiyada, su təsərrüfatının idarə olunmasında, meliorasiya və su təsərrüfatında, su balansının hesablanması metodikasının müəyyən edilməsində istifadə edilən mövcud və müasir metodikalardan istifadə edilmişdir.

**Tədqiqatın məqsədi.** Su təsərrüfat balansının tərtib edilməsinin məqsədi çaylar, yeraltı sular, su anbarları, kəhrizlər, göllər və nohurlarda formalanşan suların mövcud və ya artırılması nəzərdə tutulan kənd təsərrüfat sahələrində əkilən bitkilərin suvarılması və digər istehlakçıların su ilə normal təmin olunması üçün mövcud su ehtiyatlarının artıqlığının və ya çatışmazlığının müəyyənləşdirilməsi, axınların tənzimlənməsi və yenidən bölüşdürülməsi, su ehtiyatlarından qənaətə və səmərəli istifadə edilməsi, onların mühafizəsi və yeni su mənbələrinin axtarışı üzrə həyata keçiriləcək elmi tədqiqatlara olan tələbatın müəyyən edilməsindən ibarətdir.

Hazırkı Metodikada aşağıda göstərilən əsas terminlər və elmi təriflər istifadə olunur:

- **çay hövzəsinin ərazisi (rayonu)** – suyun istifadəsi və mühafizəsi, su ehtiyatlarının təkrar hasil edilməsi sahəsində - əsas idarəetmə vahididir; çay hövzəsində (qonşu çayların hövzəsindən) və quru ərazinin sərhədləri çərçivəsində onlarla əlaqəli olan yeraltı su obyektlərindən və limanlardan təşkil olunur;

- **alt hövzə (cybəbacceyi)** - çay hövzəsinin bir hissəsidir, hansı ki, su sututarlar və suxarlar vasitəsilə hövzənin əsas çayına və çayın aşağı axarı istiqamətində yerləşən su təsərrüfatı sahəsinə axıdılır;

- **su ehtiyatları** – su obyektlərində formalanşan və istifadə olunan və ya istifadəsi mümkün ola bilən yerüstü və yeraltı sulardır;

- **su rejimi** – su obyektində suyun səviyyəsinin, sərfinin və həcmimin zamanla dəyişməsidi;

- **sudan istifadə** - suyun götürülməsi, qayidan suların ötürülməsi (o cümlədən cırkab

suların) və sudan (su obyektlərinin suları) başqa növ istifadə hüquqlarını da daxil etməkla, əhalinin, sənayenin, kənd təsərrüfatının, nəqliyyatın və digər sahələrin tələbatını təmin etmək məqsədilə istifadə olunan sulardır (su obyektlərinin suları);

- **su təsərrüfatı sahəsi** – su obyektlərdən su ehtiyatlarının götürülmə limitini və su obyektlərdən istifadənin digər parametrlərini təyin etməyə imkan verən çay hövzəsinin bir hissəsidir;

- **su təsərrüfatı balansı** – müxtəlif sululuq şəraitində çay hövzələrinin, subhövzələrin və su təsərrüfatı sahələrinin sərhədləri çərçivəsində su ehtiyatlarının mümkün istifadəsi ilə müqaişədə sudan istifadə edənlərin su ehtiyatına olan tələbatının hesablanmasıdır;

- **suyun götürülməsi** – texniki avadanlıqlar vasitəsilə və ya onları istifadə etmədən suyun su obyektləndən götürülməsidir;

- **qayidan sular (o cümlədən cırkab suları)** – texniki qurğuların və vasitələrin köməyi ilə su dövriyəsinin təsərrüfat hissəsində tullantı, drenaj, karxana və şaxta sularından növündən təbii vəziyyətə qayidian sulardır;

- **su obyekti** – təbii və sünə su hövzəsi, su axarı və ya digər obyektdir, hansı ki, suyun bir yerə daima və ya müvəqqəti yüksələşməsi su rejiminin formaları və əlamətləri ilə səciyyələnir;

- **sudan istifadə edənlər** – su obyektləndən hüquqi istifadə imkanı olan fiziki və ya hüquqi şəxslərdir;

- **su təchizatı** – yerüstü və yeraltı suların su istifadəçilərinə tələb olunan miqdarda və su obyektləri üçün qəbul olunmuş keyfiyyət göstəricilərinə uyğun olaraq verilməsidir;

- **su təsərrüfatı sistemi** – hidrotexniki qurğuların su ehtiyatlarının mühafizəsini və səmərəli istifadəsini təmin edən su obyektləri kompleksidir.

**Çay hövzəsi (su obyektinin)** rayonunun su təsərrüfatı balansının hesablanması üçün tələb olunan məlumatlara aşağıda göstərilənlər daxildir:

1. Çay hövzəsinə (su obyektinin) rayonun ərazisinin geoinformasiya sistemi (GIS), bu ərazinin su təsərrüfatı rayonlaşdırma sxemi daxil olmaqla:

- çaylar, su anbarları və göllər;

- althövzələr, su təsərrüfatı sahələri (STS);

- suğotürəcü qurğuların yerləşdiyi və qayidan suların (o cümlədən cırkab suların) çaya (su obyekti) tökülen yerləri;

- dövlət sərhəddi;

- əsas yaşayış məntəqələri;

- su təsərrüfatı sahəsinin sərhəddində və ya ona maksimal yaxın məsafədə yerləşən su sərfinə dair hidroloji monitoring məntəqələri;

- hər bir su təsərrüfatı sahəsinin bağlayıcı gövdəsinin yaxınlığında və ya ona maksimal

yaxın məsafədə yerləşən meteoroloji məntəqələr;

- suyu su təsərrüfatı sahələrinə ötürmək üçün kanallar və su boruları.
  - 2. Çay hövzəsinin tədqiq olunan rayonunun su obyektlərinin hidroloji rejiminin çoxillik dövr üzrə xarakteristikası;
  - 3. Çay hövzəsinin tədqiq olunan rayonun hüdudlarında yerləşən hidroloji məntəqələrinin gövdəsindəki su ehtiyatlarının hesabi göstəriciləri;
  - 4. Çay hövzəsinin tədqiq olunan rayonların su axarlarında limitləşdirici dövrlərin hesabi əsaslandırılması;
  - 5. Statistik metodlardan istifadə etməklə, çay hövzəsinin tədqiq olunan rayonunun hidroloji məntəqələrində və meteoroloji stansiyalarında aparılmış müşahidələrin sırasının eyniliyinin qiymətləndirilməsinin nəticələri;
  - 6. Hər bir su təsərrüfatı sahəsi üçün su səthindən buxarlanma su anbarlarından və göllərdən baş verən su itkilər; çay hövzəsinin tədqiq olunan rayonunun hüdudlarında yerləşən hidroloji məntəqələrin gövdələri üçün sanitər-ekoloji axının göstəricilərinin hesabi qiyməti;
  - 7. Su təsərrüfatı kompleksinin hazırlı inkişaf mərhələsində suya olan tələbatın göstəricisi.
- Su təsərrüfatı balanslarının işlənib hazırlanması üçün aşağıda göstərilən ilkin informasiyaların olması vacibdir:
- çay hövzəsi rayonu, əsas çay və onun qolları haqqında məlumat;
  - rayonun hidroloji cəhətdən öyrənilməsi: hidroloji məntəqələrin yerləşməsi, məntəqələrin gövdəsindəki hidroloji xarakteristikalar, o cümlədən, müşahidə dövründə suyun orta aylıq və orta illik sərfi;
  - rayonun meteoroloji cəhətdən öyrənilməsi: stansiyaların və məntəqələrin yerləşməsi, müşahidə dövründə meteoroloji xarakteristikalar (havanın temperaturu, yağışları, buxarlanması);
  - yeraltı suların rejimi və balansı, yeraltı suların istismar ehtiyati haqqında məlumatlar;
  - təsərrüfat obyektlərinin yerləşməsi; onların su tələbatına və kənara axıdılmasına dair normalar; ayrı-ayrı sahələr üçün sudan istifadənin təmin olunması, həmçinin suyun sanitər-ekoloji axınının miqdarı;
  - su təsərrüfatı sisteminin və ümumilikdə su təsərrüfatı kompleksinin (STK) strukturu, istifadəçilərə suyun verilmə (su təchizatı sistemi) və aparılma sistemi (kanalizasiya sistemi), onların parametrləri;
  - su ehtiyatlarının hövzdəxili və hövzələr arası paylanması sistemlərinin mövcudluğu, onların parametrləri;
  - mövcud su anbarları və göllər, onların yerləşməsi, parametrləri, axının tənzimlənməsi

qaydaları;

- mövcud su elektrik stansiyaları, onların yerləşməsi, vəziyyəti, təyin olunmuş gücü, hidroenerji axınları və onların təminatı.

Su təsərrüfatı balansının strukturu gəlir və çıxar hissələrdən, həmçinin su təsərrüfatı balansının nəticəsindən ibarətdir. Balansın müəyyən tərkib hissələri, sudan səmərəli istifadə, axının tənzimlənməsi və onun ərazi üzrə yenidən paylanması kimi məsələlərlə əlaqəli olan mühəndisi hələtmə yollarını əks etdirirlər. Su təsərrüfatı balansının nəticəsi axının ehtiyatının və ya çatışmazlığının mövcudluğunu xarakterizə edir.

Su təsərrüfatı sahəsinin (STS) su təsərrüfatı balansının (STB) hesablanması üçün aşağıdakı düstur istifadə edilir (hesabat dövrü müddətində suyun vahid həcmi ilə):

$$STB = W_{sts} + W_{yan} + W_{yas} + W_{qs} \pm W_n \pm \Delta V \pm W_{buz} - W_{bux} - W_{sz} - W_{az} - W_{ust} - W_{sea} - W_{yu} \quad (1)$$

burada: STB – su təsərrüfatı balansının nəticəsi (su ehtiyatlarının artımı və ya çatışmazlığı, defisiti);

$W_{sts}$  – tədqiq olunan su obyektinin yuxarı hissəsində yerləşən sahələrdən hesabat dövrü müddətində daxil olan suyun həcmi,  $m\ln.m^3$ ;

$W_{yan}$  – hesabat dövründə su təsərrüfatı sahəsində formalasən suyun yandan axının həcmi;

$W_{yas}$  – qanunvericiliklə təyin olmuş qaydaya uyğun olaraq yeraltı su obyektlərində götürülən suyun həcmi;

$W_{qs}$  – su təsərrüfatı sahəsinin ərazisinə qayıdan sular: suvarılan ərazilərdən daxil olan yeraltı və yerüstü sular, su obyektlərinə ötürülen çirkab və (və ya) drenaj suları. Burada faktiki olaraq su aparan sistemin fəaliyyəti nəticəsində, hesabat su təsərrüfatı sahəsinə daxil olan suyun həcmi nəzərə alınır. Bu sistem göllərə, nohurlara, yeraltı qatlara və axımsız enmələrə, həmçinin təmizləyici qurğulara axıdılan bütün növ tullantı sularının (o cümlədən kollektor-drenaj sularının) ümumi həcmini təyin edir;

$\pm W_n$  =  $W_{dots}$  -  $W_{otir}$  – axının hövzələr arası və hövzdəxili ötürülməsi nəticəsində STS-nin hüdudlarına (+) ( $W_{dots}$ ) şəklində daxil olan sular, və ya STS hüdudlarından kənar olan sular (-) ( $W_{otir}$ );

$\pm \Delta V$  – hesabat su təsərrüfatı sahəsinin ərazisində nohurların və su anbarlarının doldurulması (-), və ya boşaldılması (+);

$W_{buz}$  – su anbarının qıçda doldurulması zamanı onun sahilinə buzun yığılması nəticəsində baş verən su itkisi və ya buzun yazda əriməsi nəticəsində qayıdan sular;

$W_{bux}$  – STS-nin hüdudlarında su hövzələrinin akvatoriyasından əlavə buxarlanması sərf olunan su itkisi;

$W_{sz}$  – hesabat su təsərrüfatı sahənin hüdudlarında su anbarlarından, kanallardan və digər yerüstü su obyektlərindən sızma itkileri;

$W_{az}$  – çayla hidravlikli əlaqədə olan yeraltı su obyektlərindən suyun götürülməsi

nəticəsində, çayda axının azalması;

$W_{u.s.t.}$  – hesabat su təsərrüfatı sahəsinin ərazisində bütün sudan istifadə edənlərin ümumi tələbatı;

$W_{y.u.o.}$  – STS-nin hüdudlarında yerleşən yerüstü su obyektlərindən götürülən sular;

$W_{s.e.a}$  – hesabat su təsərrüfatı sahəsini bağlayan qapıda axının tələb olunan həcmi (yol verilən sanitər – ekoloji və təsərrüfat axınlarının cəmi tranzit axın);

Su təsərrüfatı balansının nəticəsi su ehtiyatlarının çatışmayan miqdarını (defisit göstəricisini  $Def.$ ), qonşu su təsərrüfatı sahənin su ehtiyatının ( $W_{rez.}$ ) və tranzit (layihə axını) ( $W_{tr.a.}$ ) təyin edir

$STB \geq 0$  olduqda, su ehtiyatları balansa bərabər olur -  $W_{rez} = STB$ , defisit isə  $Def = 0$ ;

$STB < 0$  olduqda, su ehtiyatları balansı sıfır bərabərdir -  $W_{rez.} = 0$ , defisit isə  $Def = -STB$ .

Balansın gəlir hissəsinə STB-nin (+) işaretli olan tərkib hissələri aiddir, çıxar hissəsinə isə (-) işaretli. STB –nın ( $\pm$ ) işaretli altında olan tərkib hissələri, hər bir hesabat dövrünün konkret şəraitlərində asılı olaraq təyin olunurlar. STS- nin su təsərrüfatı balansları aylıq kəsimdə verilir. Qeyd etmək lazımdır ki, il boyu hətta bir hesabat dövründə (bir ay) balansın mənfi olması, su təsərrüfatı sahəsində su çatışmazlığını göstərir.

Su təsərrüfatı balansının hesablanması, çay hövzəsinin yuxarı hissəsində yerleşən ərazilər üçün bağlayıcı rolunu oynayan hesabat qapıları üzrə aparılır. Bir qayda olaraq, su təsərrüfatı ilinin hesabat intervalının əvvəli kimi çox sulu fəslin başlanğıcı götürülür.

- Su təsərrüfatı balansının ehtiyat hissəsinin tərkibinə yerüstü və yeraltı axınlar daxildir.

Ehtiyat hissənin hesablanması üçün aşağıdakılardan tələb olunur:

- çay hövzəsinin tədqiq olunan rayonunun hüdudlarında mövcud hidroloji məntəqələrin (hansılarda ki, suyun sərfi haqqında reprezentativ sıraların məlumatları müəyyən olunur) sayının təyini;

- hidroloji-mühəndisi metodlar tətbiq etməklə, çay hövzəsinin tədqiq olunan rayonunun hüdudlarında yerleşən hidroloji məntəqələrin, qapıların yerlərində su ehtiyatlarının miqdarının hesablanması;

- çay hövzəsinin tədqiq olunan rayonunun çayları üçün limitləşdirici dövrlərin əsaslandırılması və onların təminatla (50,75 və 95%) ifadəsi;

- su təsərrüfatı sahələrinin bağlayıcı qapılarında su ehtiyatlarının parametrlərinin hesablanması (əlavə sahələrin nəzərə alınması);

- çay hövzəsinin tədqiq olunan rayonunun hüdudlarında yeraltı su ehtiyatlarının qiymətləndirilməsi.

Hidrografik və su təsərrüfatı rayonlaşdırma üsuluna uyğun olaraq, bir hidrografik vahidi çərçivəsində yerleşən və biri biri ilə əlaqəli olmayan yerüstü su obyektləri ayrı-ayrı su təsərrüfatı sahələrinə ayrırlar. Ərazinin vahid hissəsi yalnız bir su təsərrüfatı sahəsinə aid

ola bilər. Su təsərrüfatı sahəsinin müəyyənləşdirilməsi hidrografik vahidin su axarlarında son hesabat qapılarının yerləşdirilməsi və su yiğilan ərazisinin (haradan ki, bütün axın hesabat qapıları arasında olan su axarlarına daxil olur) sərhəddlərinin təyin olunması yolu ilə həyata keçirilir.

Su təsərrüfatı sahəsinin bağlayıcı hesabat məntəqəsi kimi, su sərfinin sistematik müşahidələrinin aparılması üçün cihaz və qurğularla, həmçinin hidrotexniki qurğuların məntəqələri ilə təchiz edilmiş mövcud hidroloji məntəqələrin yerlərinin müəyyənləşdirilməsi tövsiyə edilir. Bundan əlavə olaraq, bağlayıcı hesabat məntəqələri çayların mənsəbində və bu çaylara tökülen iri qolların mənsəbindən yuxarı yerləşdirilməlidir. Hidrografik vahidin ərazisinin zonalasdırılmasında əhalinin sıxlığı, su ehtiyatlarının istifadəsi və antropoqen təsirlərdən çirkəlməsi də nəzərə alınmalıdır.

$W_{sts.}$  – hesabat dövrü müddətində axarın istiqaməti üzrə yuxarı hissədə yerleşən su təsərrüfatı sahələrindən daxil olan suyun həcmi, balansın gəlir hissəsinin əsas elementidir.

Yerüstü axının həcmi mühəndisi-hidroloji hesablamaları üsulunu tətbiq etməklə, axının hesabat məntəqələrindəki çoxillik sıraları üzrə təyin edilir. İlkin hidroloji məlumatların əsasını axının hesabat məntəqələrindəki çoxillik müşahidələr təşkil edir.

Su-balansının hesablamalarında yerüstü axının parametrlərini təyin etmək üçün ehtimalın paylanması əyirləri (təminat əyirləri) qurulur ki, onlar üçün də axının çoxillik orta qiyməti, variasiya və assimetriya əmsallarından istifadə olunur. Paylanması əyirlərinin (üçparametrlı qamma-paylanması, Pirson əyirləri və s.) tipi və həmçinin statistik parametrləri mühəndisi hidrologiyada tətbiq edilən metodlar əsasında təyin olunur.

Qabaqcadan hesabat sıralarının eyniliyinin və stasionarlığının analizi və onların mühəndisi hidrologiyada tətbiq edilən statistik üsulları əsasında reprezentativliyi qiymətləndirilməlidir.

Hesabatla hidroloji xarakteristikaların təyini, Hidrometeoroloji Xidmət İdarələri tərəfindən aparılmış hidrometeoroloji müşahidələrin məlumatlarına, həmçinin axtarış, layihə və digər təşkilatların arxivlərində olan müşahidə məlumatlarına əsaslanır.

Hidrometeoroloji müşahidələrin məlumatları aşağıdakılara görə yoxlanılmalıdır:

- suyun sərfinə dair aparılmış müşahidələrin etibarlılığı və tamamlığı;
- azad məcra və ya buz törəmələrinin mövcudluğu şəraitində aparılmış müşahidə zamanı suyun maksimal və minimal sərfi haqqında məlumatlar;
- təsərrüfat fəaliyyətinin təsiri.

$W_{yan.}$  – hesabat dövründə su təsərrüfatı sahəsində formalasın suyun hesabi həcmi, mühəndisi –hidroloji hesablamalar əsasında axının çoxillik sıraları üzrə təyin olunur. Sahədə formalasmış axın (yandan axın), su təsərrüfatı sahəsinin bağlayıcı və giriş məntəqələrindəki suyun lazımlı olan zamanda fərqi ilə təyin olunur.

**W<sub>y.a.s.</sub>** – hesabat su təsərrüfatı sahəsinin yeraltı su obyektlərindən götürülən suyun həcmi, istismar su ehtiyatının bir hissəsinin qanunvericiliklə təyin olunmuş qaydalar çərçivəsində içməli su və təsərrüfat-məişət məqsədi ilə istifadə olunan su həcmidir. Balansın gəlir hissəsinin bu elementi sudan istifadənin statistik məlumatlarına əsasən təyin edilir.

**W<sub>q.s.</sub>** – su obyektlərinə ötürülən - qaydan (o cümlədən tullantı) sular. Qaydan suların həcmini quymətləndirmək üçün hesabat su təsərrüfatı sahəsinin ərazisinə suaparıçı sistem tərəfindən daxil olan sular nəzərə alınmalıdır. Bu sulara su axarlarına və su hövzələrinə, yeraltı horizontlara və axınsız enmələrə, həmçinin su təmizləyici qurğulara ötürülən bütün növ tullantı (o cümlədən kollektor-drenaj) sularının ümumi həcmi aid edilir. Hesabat dövründə çay hövzəsinə hesabat sahəsindən daxil olan qaydan (o cümlədən tullantı) sular haqqında məlumatlar bütün mülkiyyət formalarını təmsil edən təşkilatlar tərəfindən aparılan statistik hesabatlar əsasında (2-TII forma üzrə) müəyyən edilir. Qaydan (o cümlədən tullantı) suların quymətləndirilməsində suvarılan ərazilərə, axınsız çalalara, yerüstü su obyektləri ilə əlaqəli olmayan yeraltı su horizontlarına axıdılan tullantı və digər sular nəzərə alınmaya bilər.

$\pm W_n = W_{dotas.} - W_{otür.}$  – axının kanallar vasitəsilə hövzələr arası və hövzədaxili ötürülməsi nəticəsində STS-nin hüdudlarına (+) ( $W_{dotas.}$ ) şəklində daxil olan sular, və ya STS hüdudlarından çıxan sular (-) ( $W_{otür.}$ ). Bu elementin hesablanması sudan istifadənin statistik məlumatlarına (2-TII forma üzrə) əsasən aparılır. Balansın bu tərkib hissəsi gəlir hissədə dotasiya axını kimi əks olunur və onun hövzədaxili yenidən paylanılması məqsədilə götürülən axının hesabati su təsərrüfatı sahəsinin su təsərrüfat balansının çıxar hissəsi kimi təyin edilir.

$\pm \Delta V$  – hesabat su təsərrüfatı sahəsinin ərazisində məcra su anbarlarının və nohurların mövcud olduğu halda nohurların və su anbarlarının doldurulması (-), və ya boşaldılması (+) – hesabat. su təsərrüfatı sahəsində nəzərə alınır. Su hövzələrinin doldurulması və ya boşaldılması bir qayda olaraq su təsərrüfatı balansının gəlir hissəsində əks olunur. Nadir hallarda axının cəminə düzəlişlər aparılır ki, bu da baliqçılıq gölləri, atom və istilik elektrik stansiyalarının turbinlərini soyutmaq üçün kiçik su anbarlarının doldurulması ilə əlaqədardır.

Su təsərrüfatı balansının çıxar hissəsinin elementlərinin toplumu su təsərrüfatı sahəsində hesabat tələbatını formalasdırır.

**W<sub>buz.</sub>** – su anbarının qışda doldurulması zamanı onun sahilinə buzun yiğilması nəticəsində baş verən su itkisi və ya buzun yazda əriməsi nəticəsində su anbarına qaydan sular;

**W<sub>bux.</sub>** – su səthindən əlavə buxaranmaya sərf olunan su itkisi - STS-nin hüdudlarında məcra su anbarları və hövzələr mövcud olduğu halda nəzərə alınır. Bir qayda olaraq,

buxaranmaya sərf olunan suyun həcmi, yağıntıların və buxaranmanın orta aylıq miqdarını nəzərə almaqla, rayonun orta çoxillik iqlim göstəricilərinə uyğun olaraq təyin edilir. Buxaranmaya sərf olunan su itkisi, buxaranmanın miqdarının su anbarının güzgü sahəsinin orta hesabat intervalına ( $S_{ort.}$ ) vurma hasilini ilə hesablanılır. Hesablama aşağıda göstərilən düstürlə aparılır:

$$W_{bux.} = (h_s - h_y) \cdot S_{ort.},$$

burada:  $h_s$  – su səthindən buxaranma, mm;

$h_y$  – su səthində düşən yağıntılar, mm.

Su səthindən buxaranmanın qiymətini təyin etmək üçün Hidrometeoroloji Xidmət İdarələrinin GTİ – 3000 tipli buxarlandıcılarının məlumatları və izoxətlər xəritəsindən istifadə olunur. Meteoroloji stansiyaların STS-nin ərazisində qeyri-bərabər yerləşdiyi şəraitdə, yağıntıların miqdarının orta qiymətinin metodunu tətbiq etməklə təyin edilir.

**W<sub>az.</sub>** – su anbarından və nohurlardan baş verən sızma itkiləri – bəndin gövdəsindən, əsasından, yan çıyılardan, həmçinin su anbarının dibindən və sahillərdən baş verən sızmalardan təşkil olunur. Bəndin gövdəsindən, əsasından və çıyılardan baş verən itkilərin layihələndirmə zamanı hesablananlır və ya bənd üzrə aparılmış nadir müşahidələr əsasında təyin olunur.

**W<sub>az.</sub>** – yeraltı suların götürülməsi nəticəsində axının azalması – yeraltı suların çay axınının təsirinin qiymətləndirilməsi əsasında çayla hidravlik əlaqədə olan yeraltı su horizontlarının vasitəsilə təyin olunur. Bu zaman ehtimal edilir ki, yerli eroziya bazisindən aşağı və ya çaydan müəyyən məsafədə yerləşən horizontlardan götürülən yeraltı sular çay axınınə təsir göstərmir, çay vadisinin alyuvial çöküntülərindən götürülən sular isə tam olaraq çay axınınə təsir göstərir. Digər hallarda isə  $W_{az.}$ , çay axını ilə hidravlik əlaqədə olan yeraltı suların həcminin göstəricisinin azaldılma əmsalına vurma hasilini ilə hesablanır. Azaldılma əmsalı yeraltı və yerüstü suların biri-biri ilə hidravlik əlaqə dərəcəsini xarakterizə edir və hidrogeoloji, hidroloji axtaşalar zamanı təyin edilir.

Çayla hidravlik əlaqədə olan yeraltı su obyektlərində suların götürülməsi nəticəsində çay axınının azalması aşağıda göstərilən düstürlə təyin olunur:

$$W_{az.} = W_{y.a.s.} \cdot K,$$

burada:  $W_{y.a.s.}$  – yeraltı su ehtiyatlarının qanunvericiliklə təyin edilmiş qaydalar çərçivəsində istifadəsi mümkün olan həcmi;  $K$  – hesabat su təsərrüfatı sahəsində yerüstü suların yeraltı sularla hidravlik əlaqə dərəcəsinin göstəricisidir.

**W<sub>ü.s.t.</sub>** – hesabat su təsərrüfatı sahəsinin ərazisində bütün sudan istifadə edənlərin ümumi tələbatıdır;

**W<sub>y.u.o.</sub>** – STS-nin hüdudlarında yerləşən yerüstü su obyektlərindən götürülən sular STB-nin çıxar hissəsinin bu elementi, hesabat təsərrüfat sahəsində bütün sudan istifadə

edənlərin tələbatlarının cəmindən təşkil olunur. Su təsərrüfatı kompleksinin müasir vəziyyətinin analizində təşkilatların dövlət statistika hesabatlarının müvafiq forması üzrə məlumatlarından istifadə olunur.

$W_{s.e.a}$  – sanitari-ekoloji axının göstəricisi – hesabat su təsərrüfatı sahəsinin sanitari-ekoloji sərfələr nəzərə alınan bağlayıcı məntəqəsində axının (yol verilən sanitari-ekoloji və təsərrüfat axınlarından cəmlənən tranzit axın) tələb olunan hacmindir. Bu göstəricici sanitari-ekoloji sərfələrin  $Q_{s.e.a}$  ( $m^3/\text{san}$ ) dövr ərzində (ay) saniyelərin sayına vurma hasilini ilə hesablanır.

STB-nin çıxar hissənin çox hissəsi bu elementin üzərinə düşür. Su təsərrüfatı sahəsinin sərhəddində sanitari-ekoloji axının göstəricisi (su anbarı mövcud olduğu halda), bu sahənin yerləşdiyi əraziyə aid olan dövlətlərin qanunvericiliyinə və müvafiq beynəlxalq müqavilələrə əsasən təyin olunur.

Sanitari-ekoloji axınlar su obyektində suyun sanitari norma və qaydalara uyğun olan keyfiyyətini təmin etmək üçün təyin olunurlar. Tənzimlənmiş çaylar üçün minimal sanitari-ekoloji axın çayda suyun buraxıla bilən minimal sərfinə uyğun olmalıdır, hansı ki, 95% təminatlı mejen dövründə suyun minimal ortagünlük sərfinin göstəricisi miqdardında təyin olunur; tənzimlənməmiş çaylar üçün isə buraxıla bilən minimal sərf kimi ilin 95% təminatlı yay-payız və qış dövrlərində suyun orta aylıq minimal sərfinə uyğun qəbul edilir.

Ekoloji axınlar bioloji məhsuldarlığı artırmaq məqsədi ilə su və suetrafi ekosistemlərin fəaliyyəti və balıqcılığın inkişafı üçün lazım olan şəraitini təmin etməlidir. Ekoloji axınlara – drenaj suları ilə daxil olan duzların aparılması (suvarma inkişaf edən çay hövzələrində) təmin edən və məcranın lillənməsinin (yüksek bulanıqlı çaylarda) qarşısını ala bilən rejim axınları aiddir.

Cay hövzəsinin su təsərrüfatı balansının, dövlət sərhəddində (transsərhədd çayları üçün) yerləşən birinci məntəqədən və ya çayın mənbəyində yerləşən birinci su təsərrüfatı sahəsindən başlayaraq tərtib edilməsi tövsiyə edilir. Sonra çay hövzəsinin əsas çayının axarı boyu yerləşən (mənbədən mənsəbə qədər) bütün su təsərrüfatı sahələri, o cümlədən çayın subhövzələrində yerləşən təsərrüfat sahələri üçün su-balansı hesablamaları aparılır.

Hər bir su təsərrüfatı sahəsində sudan həmişəlik istifadənin hacmi və rejimi təyin olunur ki, bu da tranzit axınla birgə bağlayıcı məntəqədə mövcud su ehtiyatlarının hacmi və rejimi ilə müqaişə olunur. Balansın nəticəsində bağlayıcı məntəqədən aşağıda yerləşən su təsərrüfatı sahəsinə daxil olan layihə axını təyin olunur. Bağlayıcı məntəqədən aşağıda yerləşən su təsərrüfatının ehtiyatları, yuxarıdan gələn layihə axını ilə bilavasitə su təsərrüfatı sahəsində formalanmış axının cəminə əsasən təyin olunur. Sahadə formalanmış axın, lazımlı olan zaman intervalında giriş və bağlayıcı stvorlarda təbii axının hacminin fərgi ilə təyin olunur. Hər məntəqə üçün su təsərrüfatı balansının tərtibi nəticəsində çatışmayan

(defisit) su təsərrüfatı sahələri və həmçinin sudan istifadənin hazırlığı səviyyəsindən başlayaraq layihə perspektivinə qədər (adətən 5 il müddətinə) su ehtiyatları müəyyənləşdirilir. Çatışmayan sahələrə – ərazisində su istifadəçilərinin tələblərinin müvafiq meyarlarına uyğun təmin olunmayan sahələr aid edilir.

Hesabat fonu - sululuğa görə xarakterik illərin balansları əsasında yaranır. Ayrı-ayrı su təsərrüfatı sahələrinin su təminatı, hesabat hidroloji məlumatın müxtəlif təqvim illeri ilə xarakterizə olunur. Su təminatının xarakteristikası - təbii axının, mövcud su ehtiyatlarının və sudan istifadə hacminin birləşdirilmiş təminat əyriləri əsasında çoxillik hesabat sırası üzrə qiymətləndirilməsi sayılır, bu da kəskin az sulu (95%), az sulu (75%), orta sulu (50%), orta və çox sulu şəraitlərdə yaranmış vəziyyəti bütün təminat əyriləri üzrə təhlil etməyə imkan yaradır. Çatışmayan su təsərrüfatı sahələri üçün, sudan səmərəli istifadə istiqamətində kompleks tədbirlərinin həyata keçirilməsi (sənaye təchizatının dövriyyə və kombinə edilmiş sistemləri, şəhər və heyvandarlıq axınlarının təkrar istifadəsi, suyun müxtəlif sahələr üzrə istifadə hacminin və ya kompleks axınlarının azaldılması və su ehtiyatlarının qənaətinə və çirkəb sularının suqəbuledicilərində suyun keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlər), mövsümü və çoxillik tənzimlənən əlavə tənzimləyici sututların yaradılması, ərazi üzrə axının (suyun hövzə daxilində və hövzələr arası ötürülməsi) onun yenidən bölünməsi sisteminin təkmilləşdirilməsi və ya tikintisi yolu ilə su təsərrüfatı kompleksinin tərkib hissələrinin su təminatının yüksəldilməsinin müxtəlif variantlarına baxıla bilər. Birinci növbəli tədbirlər, prioritət istifadəçilərin tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir (icmeli və təsərrüfat-məişət təchizatı, sənaye və energetika obyektləri, xüsusən olkənin müdafiə qabiliyyəti və təhlükəsizliyi ilə əlaqədar). Su təsərrüfatı balansı onda tamamlanmış hesab olunur ki, hər bir hesablanmış ərazi üçün su istifadəçilərinin tələbatları balanslaşdırılır, bütün su təsərrüfatı sahələrinin su təsərrüfatı balansları isə, su təsərrüfatı və suyun mühafizəsi tədbirlərinin tövsiyə olunan tərkibinin sayəsində su təsərrüfatı kompleksinin iştirakçılarının tələbatının ödənilmə meyarları nəzərə alınmaqla, biri-biri ilə əlaqələndirilir. Bütün tədqiq olunan su təsərrüfatı sahələrinin, çay hövzəsinin əsas məcrasına tőkülen çayın hər hansı hissəsinin (subhövzə) və ümumilikdə çayın bütün hövzəsi üzrə su təsərrüfatı balansının yekunu, hesablama səviyyəsi (sudan istifadənin inkişaf ssenarisi) su təsərrüfatı tədbirlərinin tövsiyə edilən variantlarına uyğunlaşdırmaqla cədvəl formasında tərtib olunur. Yekun (ümumiləşdirilmiş) cədvəlin forması, konkret obyektin xüsusiyyətlərini nəzərə almaqla seçilir (Nümunə).

Nümunə

(perspektiv, planlı, hesabat, operativ)  
**SU TƏSƏRRÜFATI BALANSI, İLLİK AXININ HƏCMİNƏ GÖRƏ  
 % YAXIN TƏMİNATLA**  
 su təsərrüfatı sahəsinin (yarım hövzə, çay hövzəsi)

mln.m<sup>3</sup>

Su təsərrüfatı balansının elementləri	Interval											
	III	IV	V	VI	VII	VIII	IX	X	XI	XII	I	II
<b>Gəlir hissə:</b>												
1. Hesabat su təsərrüfatı sahəsinə (STS) yuxarıda yerləşən məntəqədən daxil olan axının hacmi (ölçülmüş və ya hesabat ilə üçün hesablanmış), $W_{sh}$												
2. Hesabat su təsərrüfatı sahəsində (STS) formalasın axın (hesabat ilə üçün ölçülmiş və ya hesablanmış yandan gələn axın), $W_{van}$												
3. STS-də dotsasiya axının faktiki hacmi, $W_{dot}$												
4. Götürülen (çəkib götürülen) yeraltı suların faktiki hacmi (götürülmə tipi göstərilərkən - məraaltı, artezian,), $W_{yas}$												
5. Hesabat STS-ə qayidian suların faktiki hacmi, $W_{q.s}$												
6. Nohurların və su anbarlarının boşalması (+), doldurulması (-), $\pm \Delta V$												
Cəmi:												
<b>Çıxar hissə:</b>												
7. Hesabat dövründə hesabat hidrometeoroloji məlumatlara görə su anbarının səthindən buxarlanma və buzun əmələ gəlməsi, $W_{bu}, W_{bu2}$												
8. Su anbarının aşağı byefində suyun sərfinin və su anbarında suyun səviyyəsinin ölçülülmüş məlumatları əsasında tərtib olunmuş su balansı ilə təyin olunmuş sızma itkiləri, $W_{siz}$												
9. Yeraltı suların çəkilibi götürülməsi nəticəsində çayda axının azalmas, $W_{az}$												
10. Axının bir hissəsinin (su həcminin) hesabat STS-nin hüdudlarından kənara ötürülməsi, $W_{oar}$												
11. Hesabat STS-də sudan istifadə edənlərin tələbatı, $W_{o.s.t.}$ cəmi:												
o cümlədən:												
iqmali və təsərrüfat-maişət su təchizatı:												
sənaye su təchizatı												
kənd təsərrüfatının su təchizatı												
kənd təsərrüfatı torpaqlarının suvarılması												
digər su istifadəçiləri												
12. Hesabat ilə müddətində sahə və sanitari-ekoloji axınların hacmi (kompleks)												

axınlar), $W_{s.e.a}$ cəmi :												
o cümlədən:												
- ekoloji axınlar												
- sanitari axınlar												
- təsərrüfat axınları												
Cəmi $W_{e.b}$												
Balansın nəticəsi, B:												
13. Hesabat STS-də çatışmazlıq (-), Def												
Hesabat ilində su ehtiyati (+), $W_{re}$												
14. Aşağıda yerləşən STS-ə tranzit axın, $W_{t.a.}$ :												
Hesablanmış Ölçülmüş (hidrometrik məntəqə mövcud olduğu da)												
Su təsərrüfatı balansının uyğunsuluğu												

Nəticə:

- Sərhədlərarası çaylar üçün çay hövzəsinin su təsərrüfat balansının dövlət sərhəddində yerləşən birinci məntəqə və ya çayın mənbəyində yerləşən su təsərrüfat sahəsindən başlayaraq tərtib edilməsi tövsiyə edilir;

- Bağlayıcı məntəqədən aşağıda yerləşən çay hövzəsinin su təsərrüfat balansı yuxarıdan gələn axın ilə bilavasitə su təsərrüfat sahəsində formalasın axının cəminə əsasən təyin olunması tövsiyə edilir;

- Hər məntəqə üçün su təsərrüfat balansının hesablanması nəticəsində çatışmayan su təsərrüfat sahələrini təmin edən su ehtiyatlarının müəyyənləşdirilməsi tələb olunur;

- Əgər ayrı-ayrı təsərrüfatlar üçün su istifadəçilərinin tələbatları tam ödənilərsə belə su təsərrüfat balansının tamamlanmış hesab olduğu müəyyənləşdirilmişdir;

- Bütün tədqiq olunan su təsərrüfat sahələrdə mövcud olan çayların hər hansı hissəsinin və bütövlükdə çayların hövzəsi üzrə hesablanmış su təsərrüfat balansının yekununun su təsərrüfat tədbirlərinin tövsiyə edilən variantları ilə uyğunlaşdırılmasının daha səmərəli olması sübut edilmişdir.

İstifadə olunmuş ədəbiyyat:

1. Алпатьев А.М. Влагооборот культурных растений. Л., Сельхозгиз, 1954.
2. Будаговский А.М. Испарение почвенной влаги. М., «Наука», 1964.
3. Государственный Водный Кадастр. «Водные ресурсы СССР и их использование» Экз.№5. Л., Гидрометеоиздат, 1987.
4. Дунин-Барковский Л.В. Физико-географические основы ирригации. Издательство «Наука», 1976.
5. Дунин-Барковский Л.В. Физико-географические основы проектирования оросительных систем. Издательство Министерства Сельского хозяйства СССР. Москва -1960.
6. Корганов А.С. Водный баланс низовья Сырдарьи. – Проблемы освоения пустынь, 1969, №5.
7. Ляпичев П.А. Методика регулирования речного стока. М., Энергоиздат.
8. Методическое руководство по составлению водохозяйственных балансов и ведению кадастра. – М.: Секретариат СЭВ, 1981

9. Справочник. Мелиорация и водное хозяйство. №4. «Сооружения» Под редакцией П.А.Поладзаде. М., ВО «Агропромиздат», 1987.
- 10.Справочник. Мелиорация и водное хозяйство. №5. «Водное Хозяйство» Под редакцией И.И.Бородавченко. М., ВО «Агропромиздат», 1988.
- 11.Попов О.В. Подземное питание рек. Л.: Гидрометеоиздат, 1968.
- 12.Шикломанов И.А. Антропогенные изменения водности рек. – Л.: Гидрометеоиздат, 1979.

## СТРУКТУРА ВОДНОХОЗЯЙСТВЕННОГО БАЛАНСА И ДАННЫЕ ДЛЯ ЕГО РАСЧЕТА

**Резюме.** Статья посвящена определению структуры баланса и его приходных и расходных элементов, необходимых данных показателей с целью расчета водохозяйственного баланса в условиях Азербайджана.

Одновременно в условиях республики для безводных хозяйственных участков на основе водохозяйственного баланса, формирующихся на основных реках бассейнах рек в направлении эффективного использования водных ресурсов проведенных комплекс мероприятий, в том числе вторичное использование нетрадиционных вод города и животноводческих ферм, создания сезонных и многолетних регулирующих дополнительных водоемов и т.д. На основе определения показателей входящих, в основную часть внедренного водохозяйственного баланса в табличной форме были представлены итоговые значения.

**Ключевые слова.** Речные бассейны, водные ресурсы, водный режим, водохозяйственный участок, возвратные воды, сбросные воды, водопотребители, водоснабжение, водозaborные сооружения, главная река и ее притоки, метеорологические станции, подземные воды, месторасположение хозяйственных объектов, структура водохозяйственного комплекса, водохранилище, озера, пруды, системы подачи воды потребителям, электростанции, гидрологические посты, подземные и поверхностные потоки, показатели приходной и расходной части водохозяйственного баланса.

## STRUCTURE OF WATER FARM BALANCE, INFORMATION FOR ITS CALCULATION

**Summary.** The article is devoted to the indicators needed to calculate the balance of water farm in the conditions of Azerbaijan, information, the structure of the balance, the definition of its income and expenditure elements.

At the same time, the implementation of complex measures for the efficient use of water for the main rivers, river basins formed on the territory of the republic, farms with water shortage on the basis of water farm balances, the reuse of wastewater from urban and live-stock farms, the creation of seasonal and perennial regulated additional reservoirs and in the end, the final figures are tabulated on the basis of determining the indicators included in all the components of the applied water farm balance.

**Keywords:** river basins, water resources, water regime, field of water farm, taking water, returning water, wastewater, water users, water supply, water intake devices, main rivers and their branches, meteorological stations, subsoil water, places of economic facilities, structure of water farm complex, reservoirs, lakes, puddles, water supply systems to users, hydroelectric power stations, hydrologic stations, surface and subsoil flows, income and expenditure indicators of water farm balance.

Redaksiyaya daxil olma: 27.11.2020-ci il  
Təkrar işlənməyə göndərilmə: 04.12.2020-ci il  
Çapa qəbul edilmə: 10.12.2020-ci il